

**“Azərbaycan Xalq Cümhuriyyəti dövründə gənclərin xaricdə təhsili”
mövzusunda doktorantların və gənc tədqiqatçıların XXII Respublika elm
konfransı**

1. Konfransın istiqamətləri

- Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);
- Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);
- Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);

1.1 Konfrans iştirakçıları

- Fəlsəfə doktorları proqramı üzrə təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən əcnəbi doktorant və dissertantlar;

1.2 Hər iştirakçı yalnız bir məruzə təqdim edə bilər. Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir.

1.3 Doktorant və dissertantların təqdim etdiyi məruzələrə kafedranın iclas protokolunun qərarı, elmi rəhbərin rəyi məruzəyə əlavə olunmalıdır. Rəydə məruzədə şərh olunan elmi nəticələrin dürüstlük dərəcəsi, məruzənin müvafiq ixtisasa uyğunluğu və onun praktik əhəmiyyəti qeyd olunmalıdır.

1.4 Konfrans iştirakçıları Təşkilat Komitəsi tərəfindən seçilir.

2. Məruzənin tərtib olunma qaydası

2.1 Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyalar olan müəlliflərə üstünlük verilir.

2.2 Konfransa təqdim olunan məruzə aşağıdakı tələblərə uyğun tərtib edilir:

- Azərbaycan və ya rus dilində yazılır və 2 nüsxədə (elektron variantı əlavə olunmaqla)

Təşkilat komitəsinə təqdim edilir;

- Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az. latın) şriftilə (hərflərin ölçüsü-12, interval-1.5) yığılır, A4 formatlı standart (210*297 mm) ağ kağızda çap olunur;

- Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;

- Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında, mərkəzdə məruzənin adı, yazılır.

Məruzədə istifadə edilmiş elmi ədəbiyyatla istinad və mənbələr bu qaydada göstərilir:

- Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir
- İstifadə olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
- Ədəbiyyat siyahısı AAK-ın tələbləri əsasında göstərilir.
- Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir.

- İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir (Məsələn 2 səh 222)

Ən azı bir xarici ədəbiyyata istinad arzuolunandır.

Məruzə tezisində sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilir. Xülasələr bir-birinin eyni olmamalı və məruzənin məzmununa uyğun gəlməlidir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin və müəllifin adı göstərilməlidir.

Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə (məqalənin və xülasələrin yazıldığı dillərdə) verilməlidir.

Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi, müəssisənin müvafiq kafedrasının şöbəsinin iclas protokolundan çıxarış və əlavədə göstərilən forma üzrə anket doldurulub əlavə edilməlidir.

2.3 Bu tələbləri ödəməyən məruzələr Təşkilat Komitəsi tərəfindən qəbul edilmir. Çap üçün qəbul olunmamış məruzələr haqqında izahat və rəy verilmir, məruzə, əlavə olunan sənədlər geri qaytarılır.

4. Konfransın gedişatı

4.1. Tədqiqatçılar öz məruzələri ilə müvafiq bölmələrdə çıxış edirlər. Məruzələr bir qayda olaraq, 10 dəqiqəyə qədər vaxt verilir. Məruzə başa çatdıqdan sonra müəlliflərə sualları cavablandırmaq imkanı verilir.

4.2. Məruzəçilər əyani vəsait, şəkil və sxemlərdən istifadə edə bilirlər.

4.3 Konfransda çıxış edən tədqiqatçıların məruzələri sədr və həmsədrilər tərəfindən qiymətləndirilərək “nəşrə tövsiyə edilir” və ya “nəşrə tövsiyə edilmir” qərarı qəbul edilir, qərar protokollaşdırılır.

4.4. Konfrans materialları toplu halında çap olunur

4.5. Tədqiqat işinin aktuallığı, yenilliyi və alınmış nəticəni auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənən doktorantlar (tədqiqatçılar) bölmə rəhbərlərinin və Təşkilat komitəsinin qərarlarına əsasən mükafatlandırıla bilirlər.

MƏQALƏLƏRİN SON TƏQDİM OLUNMA TARİXİ: 24 sentyabr 2018-ci il

Email: science.unec@gmail.com

**Doktorantların və gənc tədqiqatçıların Respublika
Elmi konfransı iştirakçısının
A N K E T İ**

Foto
şəkil (rəngli)
3*4

1. Soyadı, adı, atasının adı _____
2. Təvəllüdü _____
3. Təhkim olunduğu müəssisə _____
(müəssisənin adı)
4. Təhsilalma forması _____
(əyani və ya qiyabi doktorantura, dissertantlıq)
5. İxtisası _____
(şifri, adı)
6. İş yeri _____
(qiyabi və dissertantlıq yolu ilə təhsil alanlar üçün)
7. Elmi rəhbəri _____
(soyadı, adı, atasının adı, elmi dərəcəsi, elm adı)
8. Məruzənin adı _____
9. Konfransın hansı bölməsinə təqdim olunur _____
10. Məruzə zamanı hansı əyani vəsaitdən istifadə olunacaq _____
11. Elmi nəliyyətləri _____

(elmi məqalələrin sayı _____, o cümlədən impakt-faktoru olan jurnallarda dərc
olunan _____, udulmuş qrantların sayı __, monoqrafiyası _____)
12. Ev və mobil telefonu _____
13. Elektron poçt ünvanı _____

“ ” _____ 2018-ci il

İMZA

Doktorontura şöbəsinin müdiri

dos. H.İ. Həmidov

MƏQALƏLƏRİN SON TƏQDİM OLUNMA TARİXİ: 24 sentyabr 2018-ci il
Email: science.unec@gmail.com

NÜMUNƏ

25 mm	
Ağayeva Fəridə Rəşid qızı	
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ GƏNCLƏRİN XARİCDƏ TƏHSİLİ	
Açar sözlər	15 mm
Əsas mətn	
Ədəbiyyat	
Резюме Summary	
25 mm	

Məqalə science.unec@gmail.com e-mail ünvanına göndərilməklə yanaşı, tələb olunan digər materiallar (məqalənin çap variant, elektron variant diskdə, anket (mütləq halda şəkilli), kafeda çıxarışı) Doktorantura şöbəsinə təqdim edilməlidir.

Əlaqə nömrələri: 0124928887

Məsul şəxs: Leyla Yusifova